

# M.A.P. – YARADICILIĞIN SƏRHƏDSİZLİK MƏQAMI



Bələliklə, Festivalın Teatr Konfransının davamı olaraq baş tutması nəzəriyyənin təcrübəyə, əyanılıyə və dölgün keçidi kimi dəyərləndirilməlidir. Çünkü Mədəniyyət Nazirliyinin YARAT Müasir İncəsənət Məkanı kimi mütləqqi yaradıcılıq müstəvisi ilə aməkdaşlığından doğan M.A.P. Festival konfrans iştirakçılarına həm nəzəriyyə yeknəsəqliyindən uzaqda qalmış, həm də kursandan açılan baxış bacığını səhna ilə əvəzlemək, ora transfer etmək, dolayısı ilə müasir teatr tendensiyalarının Azərbaycan cəmiyyətinə integrasiyasını hazırlıqlı tamaşaçı dairəsi timsalında görmək imkani verdi. YARAT Müasir İncəsənət Məkanının bədii direktoru Suad Garayevinin, Mədəniyyət Nazirliyinin sektor müdürü Səfiq Səfərovun, layihənin bədii rəhbəri Kamran Shahmardanın və Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckersin yüksək zövqü və müstəsnə təşkilatlıq bacarığı sayəsində V Bakı Beynəlxalq Teatr Konfransının açılışında mədəniyyət naziri Əbülfəs Qarayevin söylədiyi kimi, konfransın



yaradıcı davamı olaraq baş tutan II M.A.P. Festivali payız günlərinin ortasında bahar çılğınlığı ilə keçdi. Noyabrın 6-dan 11-dək paytaxtın müxtəlif incəsənət məkanları bu sehri aləmin sehrbaşlarının ixtiyarına verildi. Ünsiyyət, təhsil, bilik və tacrübə mübadiləsi üçün platforma kimi xidmət edən M.A.P. festivalının adı, musiqi, incəsənət və performans terminlərinin abreviaturasıdır. Tamaşaçı auditoriyalarına müasir teatr formalarının geniş diapazonunu araşdırmağa kömək etmək məqsədilə bu festival özündə müxtəlif teatr nümunələrini birləşdirir və əhətə dairəsinə davamlı olaraq genişləndirir.

## Birinci pərdə

Festivalin ilk günü teatr və kino aktyoru, rejissor, ssenarist, müsiquiçi, pedaqoq, Peşəkar Aktyor Təlimi məktəbinin təsisçisi Aleksandr Dzübanın "YARAT" Müasir İncəsənət Mərkəzində gerçəkləşən



peşəkar aktyor təlimi ilə başladı. DZUBİNG – psixofizi ki hərəkətlər metodu ilə yaradıcılıq potensialını açmağa, inkişaf etdirməyə və reallaşdırmağa yönəlmış əsuludur.

Həmin gün axşam Bakı Kongres Mərkəzində "No Gravit" italyan truppasının "Ariya" adlı tamaşası oynanıldı. Fizikanın qanunlarını tətbiq etməyən bu truppa, sözün əsl mənasında, havada sürür, daha dəqiq



Marina Davidova

desək, rəqs edir, parvazlanır, uçur, mayallaq aşır, müxtəlif naxışlar və həndəsi fiqurlar yaradır... Truppenin bədii direktoru Emiliano Pellsarinin yaradıcılıq üslubu öz mənbəyini ellinizm və İntibah dövrünün mədəniyyətindən götürür və italyan "möcüzə" teatrının ənənələrini əks etdirir.

## İkinci pərdə

Festivalin ikinci günü Rəngkarlıq Muzeyində "Postsoviet dövründə Estonia teatri: Sistem. Maliyyələşdirmə. Bədii istiqamətlər" mövzusunda mühazirə ilə Yaak Allik çıxış etdi. Estoniyalı teatr tənqidçisi, teatr rəhbəri və rejissor, siyasetçi, Estonia SSR-in Əməkdar incəsənət xadimi olmuş, 1995-1999-cu illərdə Estonia Respublikasının mədəniyyət naziri vəzifəsində çalışmış Yaak Allik dənliyicilərə çağdaş teatr üçün aktual olan bədii istiqamətlərin təhlilindən və maliyyələşdirmənin xüsusiyyətlərindən bahs etdi.

Həmin gün A.Səfiq adına Dövlət Kukla Teatrında Sankt-Peterburqun "Brodyacaaya sobaçka" kukla teatrinin təqdimatında A.P.Cəxovun özündən də çox tanınan əsərlərindən biri "Kaştanka"nın səhənə versiyası nümayişləndi. Alfiya Abdulinanın tamaşası ədibin 150 illik yubileyi münasibəti ərsəyə gəlib.

Ayni 7-si festivalın tarixinə teatrla ixtisası və ya maraqlı dairəsi səbəbindən maraqlanan hər kəsə adı yaxşı tanış olan Marina Davidovanın "Postdramatik teatr nadir və ondan sonra na olacaq?" adlı mühazirəsi ilə də yazıldı.


Axşam isə təssürat və bilgilərə "silahlanmış" teatrlar "Ördək ovu"na çıxdılar. Aleksandr Vampilovun (1937-1972) eyniadlı pyesine verdiyi quruluşla həmyerlimiz, 20 ildən çox Finlandiya yaşayıb fəaliyyət göstərən Kamran Şahmərdən bu il 70 illik yubileyini qeyd edən Estonia Rus Teatrının trupası ilə (Vene Teater) ömrü 70 il sürməş SSRİ dönməni Müsiqili Teatrın səhnəsində canlandırdı. Vaxtıla Andrey Tarkovski və Roman Viktyukun daimi rejissor meydənlərindən olan Estonia Rus Teatrı bu gün də yenilikçi rejissor və dramaturqların yaradıcı potensiallarını həvəslə gerçəkləşdirildikləri teatrlardandır.

35 yaşının tamamına 2 gün qalmış ürəyi dayanan A.Vampilov XX əsr rus-sovet ədəbiyyatının en populyar, en aktual müəlliflərindən biri olmaq kimi əbədi ölüm qazanmayı bacarıb. Onun 1967-ci ildə qalma aldığı "Ördək ovu"nun ilk səhnə tacəssümələrindən biri isə 1976-ci ildə mahz sovet rejiminin nisbatən daha mütarəqqi, daha azadfirli əraziləri olan Baltikyanı ölkələrində birinda, Riqa teatrında gerçəkləşib.

Kamran Şahmərdən həm tamaşanı, həm də zalı səhnədə qurduğu "Ördək ovu"nun zahiri əlamətləri -- aktör-personaj uyuşmazlıqları, dekorasiya dəqiqiliyi -- müasir seyrıcı ilə o dövr arasında assosiativ əlaqə yaratmaqdə heç bir çətinliklə üz-üzə gəlmədi. Belə bir çətinlik o halda yaranı biliirdi ki, sadalanan zahiri əlamətlər elə zahiri əlamətlər olaraq qalayıd.


Və belə olsaydı, baş qəhrəman Viktor Zilovun (aktör Aleksandr İvaşkeviç) özünəmin, özünəvurğun, eyni zamanda, özündənbadğúman yaşam mövqeyinin fəsadları -- güvəncə hissə doğurmaqdə aciz övlad, dost, hayat yoldaşı, üstlik işini-pesəsini sevməyən birisi obrazı tamaşaçıların təsəssüratında canlanmadan, sadəcə, cahd olaraq qalacaqdı. Səhnə əsərinin müsiqili tragikomediya-fars janrı isə açılmayacaqdı.

## Üçüncü pərdə



"Kaştanka" tamaşasından sahə

Ayni 8-i festival çərçivəsində kino və teatr dramaturqu, dramaturgiya üzrə təlimçi, bir çox dramaturgiya müsabiqəlarının laureati Yuliya Tupikinanın Rəngkarlıq Muzeyində keçirilən "Pyes necə yazar?" mövzusuna həsr olunmuş ustاد dərsi baş tutdu. Kukla Teatrında Rusiyadan "Brodyacaaya sobaçka" kukla teatrında danimarkalı rejissor Jak Matissenin qoymuş olduğu "Çırkıñ ördək balası" sözsüz



tamaşası və Rus Dram Teatrında Rusyanın "İskusstvo dlya lyudey" Prodüser Mərkəzinin "Uçan gəmi" müziki oynanıldı. Bəzi əlavalar edilmiş bu aile müziklının süjeti 1979-cu ildə çəkilmış eyniadlı çizgi filmənə asaslanır. Rejissor isə sovet uşaqlarına yaxşı tanış olan "Petrov və Vaseçkinin macaraları" filmində Vaseçkin roluñun ifaçısı Yegor Drujinindir.

#### Dördüncü pərdə

Festivalın növbəti günü yapon teatri və "Çiten" teatrının nümunələri ilə tanışlıdan ibarət "mən səni sevirmə" demək olarmı?" sualı ilə başladı. "Çiten" teatrının rejissor Moto Miura Rəngkarlıq Muzeyində toplaşanları realizmından bəsbütün imtina edən teatr kollektivinin klassik mətnləri müasir tamaşası üçün yenidən aktuallaşdırılmış bacarmasının yapon mədəniyyəti və teatr ənənələrinən qaynaqlanması haqqında malumatlandırdı. Gündün teatr nəbzinin intensivliyini Almaniya-Yunanistan teatr birliliyi olan "Merlin" Kukla Teatrı təmin etdi. Dimitrus Stamunun "Heç kimin torpağı" sözsüz tamaşası təxəyyülün darixdıcı reallığa qarşı gücünü bayanlayan səhna əsəridir. Ayın 9-u "Brodyaca sobaçka" gəzə-gəzə yena bızlərlə görüşdü. Bu dəfə Rəngkarlıq Muzeyində kuklalar və teatr haqqında səhbat-hekaya açaraq. Səhbat-hekayənin bələdçiləri Rusiya Federasiyasının əməkdar artisti M.Şumilova, S.Qlazetski, E.Svetkova



və "Brodyaca sobaçka" teatrının bədii rəhbəri Alfiya Abdulina idi. Festivalın 4-cü günü Büyük Britaniyadan gəlmis klooun, stendap ənənələrini alt-üst edərək sehrbaza çevriləmkədə olan Kris Linam "ÜNS" Yaradıcılıq Səhnəsində "Teatral bədheybat" adlı interaktivlik, ince akrobat elementlər və valehedici musiqidən hazırlanmış epik və "ErikFred" adlı yüksək texnologiyalar üzərində qurulmuş valehedici, həyacanlandırıcı hissələrə köklənən nikbin şəhərini təqdim etdi. Gündün ovqətinin "YARAT" Müasir İncasənat Mərkəzində teatr rejissoru və dramaturqu, yoga və meditasiya müəllimi, Avropa Ali Maktəbinin (EGS) Falsəfə, İncasənat və Kritik Düşünçə fakültəsinin doktorantı, "Gənc Polşa" təqədücüsü Bartoş Jukovskinin "Sərhədsiz teatr. Teatrda sərhədlər" mühazirəsi və Danimarka Dans Teatrının "Sirena" rəqs tamaşası təyin etdi. Pontus Lidberqin bu yeni modern üslublu səhənə əsəri vəsitiylə Opera və Balet Teatrının səhnəsində qədim yunan mifologiyasına istinad edən adı və rəqs prizması ilə rejissor sosial media yönümlü müasir dünyada insan münasibətlərinin çatınlıklarını, kommunikasiya və qəçiləməz izolyasiya problemlərini araşdırıldı.

#### Beşinci və altıncı pərdə

Festivalın son iki günü ərzində Rəngkarlıq Muzeyində Kris Linam və ya "planetin ən təhlükəli gülməli adamı"nın "Klounada sənəti" ustاد dərsi, Merlin Kukla Teatrının daha bir hədiyyəsi olan "Klounların evləri" adlı böyükler üçün hazırlanmış kukla tamaşası (qur. rej. D.Stamu), 2015-ci ildə Tehran Universitetinin tələbələri tərəfindən yaradılmış "Amata" Teatr Qrupunun "YARAT" Müasir İncasənat Mərkəzində təqdim etdiyi və janrı təxəyyül teatrı ilə fiziki teatrın birləşməsi kimi müəyyənən "Ağa Məmməd Xan" tamaşası, sərbəst makanda fəaliyyət göstərən "Balet Moskva" teatrının Gənc Tamaşçılar Teatrının səhnəsində təqdim etdiyi "Qızıl Maskə" li "Kafə "İdot" balet tamaşası (qur. rej. Aleksandr Pepelyayev), əfsanəvi Mariya Teatrının Musiqili Teatrda nümayişlədiyi, teatrın gənc opera artistləri akademiyasının bədii rəhbəri Larisa Abisalovna Gergiyevanın təşəbbüsü ilə qoyulmuş Yozef Haydnin "Kimsəsiz ada" (rejissor Aleksey Smirnov, dirijoru Cavad Tağızadə olan tamaşa Heydar Əliyev Fondu və Maestro Music Azərbaycan şirkətinin dəstəyi ilə ərsaya galib) operası, "YARAT" Müasir İncasənat Mərkəzində "Merlin" Kukla Teatrının rejissorları Dimitrus Stamunun və Demi Papadənin "İşqə oynayaq, kölgələrin köməyi ilə yaradaq!" ustad dərsi, yekunda isə kiçik bir tamaşası, İsveçrənin Finzi Paska Kompaniyasının Bakı Kongres Mərkəzində təqdim etdiyi, süjeti Salvador Dalinin 1940-ci illərdə "Sərsəm Tristan" baleti üçün yaratdığı pardənin ətrafında cərayan edən "Həqiqət" adlı şousu gerçəkləşdi.

**"Festivalın yekun müasir teatr təessüratını Moskvadan "Qoqol-Mərkəz"inin "Rusiyada yaşamaq kimə yaxşıdır" səhna əsəri doğurdu. Kirill Serebrennikov yaratdığı bəyən "azadlıq məkanı" adlandırır. (Adamın yadına lap "azadlıq adası" epiteti düşür...)"**

Bəxti gətirib bu adaya düşəni vahid dinamik makanda mütləq

azadlıq və obyektiv reallıq hissi, dünya incasənətinin tendensiyaları və hər bir yaradıcı insanların fərdiliyi ilə tanışlıq gözləyir.

"Qoqol-Mərkəz" Nikolay Nekrasovun "Rusiyada yaşamaq kimə yaxşıdır" poemasına müraciət etməsəydi, bu, çox qəribə göründər. 1861-ci ildə Rusiyada təhkimçilik hüquq ləğv ediləndən sonra qalma almağa başlığı və nəşr tarixçisi bütün əsərləri kimə bu nümunədə də kəskin cenzura ilə üzəşən Nekrasov poemasını davam etdirmək niyyətindəydi. Lakin səhəhatinin kəskinləşən nasazlığı buna imkan verməyib. Kirill Serebrennikov "Rusiyada yaşamaq kimə yaxşıdır" tamaşasını Aleksandr Afanasyevin kolleksiyasından olan "Rus nağılları" əsasında qoymuş səhna əsəri ilə birgə, bir növ diliqçi olaraq repertuara daxil edib. Serebrennikov bunu tamamilə təbi sayır: "Onlar dost olublar, Nekrasovun iş masasında Afanasyevin məzə bu kitabı qalıb, poema mütləq azadlığın mümkünsüzlüyü və vərdi, adet halını almış köləliyin rahatlığından bahs edirsa, nağıllar insana bütün mənalarda tam bir azadlıq verir.

**Bu iki yanaşmanı birləşdirən isə Rusiyaya və rusiyalılar hədsiz maraq və sevgi hissələridir. Yalnız məməkətini sevən, duyan, anlayan kəs bu sətirləri yaza bilər: "Sən həm acınacaqlısan, həm zənginsən, həm qüdrətsən, həm də zəifən, Ana Rusiyi"**

Bildirdiyimiz kimi, M.A.P. Festivalı çərçivəsində yalnız "Rusiyada yaşamaq kimə yaxşıdır" tamaşası təqdim olundu. Tamaşa üç hissədən ibarətdir: "Mübahisə", "Sərxoş gecə" və "Bir dünyalıq qonaqlıq". Tamaşanın ilk qarşılıyan görüntüsü səhnədəki bir az keçən əsrin 30-cu illerinin həbs döşərgələrinin xronikasını andiran tikanlı maftıllar, bir az kasib təbəqənin məişətindən, güzərənindən xəbər verən nimdaş əşyalar idid. Başqa sözlə, tamaşanın dekorasiyası yarı mahbusluq, yarı kasılıq atmosferi yaratmışdı. Eyni zamanda, zaldan sağ tərəfdə səhnədə müasir müsiziçilərə də yer ayrılmışdı.



Qısa, hələ təkcə səhna tərtibatının özü (tamaşanın rəssamı da K.Serebrennikovdur) bir azdan baş verəcək teatr sənətinin gerçəklilikdə və gerçəklilikin teatr sənətindəki qasırqasından xəbər verirdi. Mövzunun ağırlığından, rejissor yanaşmasının bu ağırlıqdan qorxmamasından dolayı qasırqə dəhşətli olduğu qədər latif idi...

#### Epilog

M.A.P. növbəti dəfə taxəyyüllü, təsəvvür, təssürat, təfakkür, qavrama sərhədlərini pozmaqla coğrafi sərhədləri bir-birinə daha da yaxınlaşdırırdı. Belə zövqlü, mütərəqqi teatr bayramlarından yeni-yeni təssürat bölgülmələrinədək! Sərhədləri pozan təki elə incasənat olsun! ♦

Samirə Behbudqızı

